

NİZAMI adına ƏDƏBİYYAT İNSTİTUTU



Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu şərəflə tarixi, böyük elmi ənənələri, adlı-sənli alımları olan mühüm elmi mərkəzlərdən biridir.

XX əsrin əvvəllərində ədəbiyyatşunaslıq tədqiqatları ilk dəfə 1923-1929-cu illərdə fealiyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində həyata keçirilmişdir. Sonra Ədəbiyyatşunaslıq üzrə tədqiqatlar Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun nəzdində 9 oktyabr 1929-cu ildə təsis edilmiş Dil, Ədəbiyyat və İncəsənət Bölməsində yerinə yetirilmişdir. Dil, Ədəbiyyat və İncəsənət Bölməsinə əvvəlcə professor Bəkir Çobanzadə və dosent Əli Nazim Mahmudzadə, daha sonra isə professor Vəli Xuluflu başçılıq etmişdir.

Azərbaycanda elmi qurumların əsaslı şəkildə yaradılması işinə 29 dekabr 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təşkilindən sonra başlanılmışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bütün səlahiyyətləri yeni təşkil olunmuş bu akademik quruma verilmişdir. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsində 22 mart 1933-cü ildə Ədəbiyyat Sektorunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi həmin Ədəbiyyat Sektorunun təşkili Nizami adına Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi qeyd oluna bilər.

25 oktyabr 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı təşkil olunduqdan sonra bu akademik qurumun tərkibində müstəqil Dil və Ədəbiyyat İnstitutu yaradılmışdır. 1950-ci ilə qədər bu elmi-tədqiqat İnstitutuna aşağıdakı şəxslər rəhbərlik etmişlər:

1. Artur Rudolfovich Zifeldt-Simumyaqı (1889-1938) – 27 fevral 1936 – 1 iyun 1937-ci il
2. Əhməd Əli oğlu Əhmədov (1903-1937) – 1 iyun 1937 – 11 iyul 1937-ci il
3. İdris Zaman oğlu Həsənov (1897-1950) – 19 iyul 1937 – 17 fevral 1938-ci il
4. Aleksey Alekseyeviç Klimov (1894-?) – 17 fevral 1938 – 31 dekabr 1938-ci il
5. Heydər Hüseynov (1908-1950) – 1 yanvar 1939 – 25 sentyabr 1939-cu il
6. Yakov Dmitriyeviç Kozin (1896-1973) – direktor vəzifəsini icra edən: 20 iyun 1939 – 1 avqust 1939-cu il
7. Fəzləddin Babayev – (1903-1939) 1 avqust 1939 – 1 oktyabr 1939-ci il
8. Məmməd Arif Dadaşzadə (10.06.1904 – 27.10.1975) – 25 sentyabr 1939 – 27 iyul 1950-ci il

SSRİ EA Azərbaycan Filialının 2 yanvar 1939-cu il tarixli qərarı ilə Tarix, Dil və Ədəbiyyat İnstytutunun bazasında iki elmi müəssisə təşkil olunmuşdur: Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstитut; Tarix, Arxeologiya və Etnoqrafiya İнститut.

Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstитut 1939-cu ildə 4 şöbədən ibarət idi: Azərbaycan ədəbiyyatı şöbəsi; Folklor şöbəsi; Dilçilik şöbəsi; Mirzə Fətəli Axundzadə adına Azərbaycan ədəbiyyatı tarixi muzeyi.

Dil və Ədəbiyyat İnstитетuna 8 sentyabr 1938-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 4925 sayılı qərar ilə Nizami Gəncəvinin adı verilmişdir.

Azərbaycan SSR Elmlər Akademiyasının tərkibinə daxil olduqdan sonra (1945) Nizami Gəncəvi adına Ədəbiyyat İnstитетuna müxtəlif illərdə aşağıdakı elm xadimləri rəhbərlik etmişlər:

1. Akademik Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə (10.06.1904-27.12.1975) – 25 sentyabr 1939-27 iyul 1950-ci il; İkinci dəfə: 7 dekabr 1957 – 17 sentyabr 1959-cu il
2. Akademik Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911-17.12.1993) – 15 avqust 1950 – 29 fevral 1952-ci il
3. Professor Mirzağa Yüzbaşı oğlu Quluzadə (24.10.1907-1979) – 29 fevral 1952 – 7 dekabr 1957-ci il. İkinci dəfə: 19 aprel 1968 - 9 aprel 1979-cu il.
4. Akademik Məmmədağa Şirəli oğlu Şirəliyev (13.09.1909-19.04.1991) – 1 iyun 1960 – 19 aprel 1968-ci il
5. Akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923-2006) – direktor vəzifəsini icra edən – 19 aprel 1979 – 15 may 1980-ci il
6. Akademik Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərov (09.05.1909 – 09.05.1992) 15 may 1980 – 10 aprel 1981-ci il
7. AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (11.02.1920 – 28.08.2002) – 10 aprel 1981 – 9 sentyabr 1985-ci il
8. AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (05.03.1936-25.08.2002) – 9 sentyabr 1985 – 25 avqust 2002-ci il



Akademiya Şəhərciyində, 2013-cü il



Ədəbiyyat İnstитutunun Elmi Şurasının üzvləri. 1 dekabr 2016-cı il

9. Akademik Bəkir Əhməd oğlu Nəbiyev (21.08.1930-15.03.2012) – 10 fevral 2003 – 15 mart 2012-ci il

10. Akademik Teymur Həşim oğlu Kərimli (1953, 2 oktyabr) direktor vəzifəsini icra edən – 4 iyul 2002 – 10 fevral 2003-cü il; İkinci dəfə: 15 mart 2012 – 19 iyun 2013-cü il

11. Akademik İsa Əkbər oğlu Həbibbəyli (1949, 16 oktyabr) – 19 iyun 2013-cü il tarixindən indiyə qədər.

İsa Həbibbəyli həm də AMEA-nın Humanitar və İctimai elmlər üzrə vitse-prezidenti, Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin sədridir.

Nizami adına Ədəbiyyat İstitutunda bir sıra əhəmiyyətli tədqiqat əsərləri hazırlanıb nəşr edilmişdir.

Müxtəlif illərdə "Azərbaycan ədəbiyyatı tarixi" 2 cilddə (1943-1944), 3 cilddə (1957-1960), "Molla Nəsrəddin" jurnalı - 8 cilddə (2005-2010), "Füyuzat" jurnalı 1 cilddə (2006), "Ziya" qəzeti (2013) çap olunmuşdur.

Hazırda Ədəbiyyat İstitutunda "Azərbaycan ədəbiyyatı tarixi" adlı 7 cildlik nəşrin 4 cildi nəşr olunmuşdur. Yeni strukturda hazırlanan 10 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin birinci və ikinci cildləri üzərində iş başa çatdırılmışdır. Ümumi hacmi 1870 səhifədən ibarət olan iki cildlik "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" monoqrafiq tədqiqatı (2016) ədəbiyyatşunaslıq elminin nailiyyətlərindən sayılmağa layiq olan mühüm elmi nəşrdir.

Mütəfəkkir ədib Əlibəy Hüseynzadəyə (2014), akademik Məmməd Arif Dadaşzadəyə (2015) həsr edilmiş kitablar klassik elmi və ədəbi irsin müasir cəmiyyətə çatdırılmasına kömək edir.

Ədəbiyyat İstitutunu təmsil edən görkəmli alımlardən akademik Bəkir Nəbiyevin 5 cilddə, müxbir üzv Yaşar Qarayevin 5 cilddə, professor Qəzenəfer Paşayevin 7 cilddə, professor Teymur Əhmədovun 5 cilddə elmi əsərləri nəşr edilmişdir.

Nizami adına Ədəbiyyat İstitutunda çoxcildlik "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyası yaradılmış və 2016-cı ildə bu seriyadan "Məmməd Əmin Rəsulzadə" kitabı nəşr olunmuşdur. Moskva Pedaqoji İstítutunun Stavropol Filialı ilə birlikdə hazırlanıb nəşr edilmiş "Gənclərin vətəndaşlığı və vətənpərvərliyi: müasir dünyada inkişaf tendensiyaları" (Stavropol-2015), Mixail Şoloxov (Stavropol, 2015), "Dostluq və əməkdaşlıq: Azərbaycanın və Rusyanın mədəni dəyərləri" (Bakı, 2015), "Multikulturalizm: meyllər və reallıqlar" (Bakı, 2016) kitabları ədəbi əlaqələrin inkişafına əhəmiyyətli töhfədir.

Rusiyada nəşr edilən məşhur "Literaturnaya qazeta"nın Nizami adına Ədəbiyyat İstitutu ilə birlikdə Azərbaycan ədəbiyyatına həsr edilmiş 5 əlavə xüsusi buraxılışı (2015-2016) ədəbi əlaqələrin tarixində nadir hadisədir.

Böyük türkmen şairi Məhdumqulu Fəraqının naməlum "Divan"ı aşkar edilmiş, Ədəbiyyat İstitutu və Əlyazmalar İstítutu tərəfindən birgə hazırlanaraq elmi-tənqidi mətni ilə birlikdə çap olumuşdur (2015).

Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında "Azərbaycan folkloru və ədəbi abidələri" antologiyasının 4 cildliyinin nəşr edilməsi mühüm əhəmiyyətə malik hadisədir.



Ədəbiyyat İnstitutunun Elmi Şurası. 1 dekabr 2016-cı il



Nizami adına Ədəbiyyat İnstitutunun kollektivi. 1 dekabr 2016-cı il



Birinci Ümumittifaq Türkoloji qurultayının nümayəndələri.

*Birinci sıra sağdan T.Mentsel, A.N.Samoyloviç, S.F.Oldenburq, 2-ci sıra
sağdan 3-cü Əziz Qubaydullin, İsmayıllı Hikmət, Əhməd Pepinov,
A.R.Zifeldt, Həbib Cəbiyev, 11-ci Cəfər Məmmədzadə, 12-ci Bəkir
Çobanzadə, Əli Nazim, 9-cu V.B.Tomaşevski.*

Bakı, 1926, 26 fevral – 5 mart



*Azərbaycan ədəbiyyatşunaslıq elminin klassikləri
1960-ci il*

Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurası yüksək ixtisaslı yeni elmi kadrların hazırlanmasında mühüm rol oynayır. İnstitutda magistratura, fəlsəfə doktorluğu və elmlər doktorluğu üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır.

İnstitutun 1946-cı ildən çıxan "Ədəbiyyat məcmuəsi" jurnalı respublika miqyasında əsas elmi nəşrlərdən biri hesab olunur.

Son illerdə təsis edilmiş "Poetika.İzm" və "Ədəbi əlaqələr" jurnalları ədəbiyyatşunaslıq elminin ayrı-ayrı istiqamətləri üzrə yeni araşdırılmaları ictimaiyyətə çatdırır.

Nizami adına Ədəbiyyat İnstitutunun 29 dekabr 1982-ci ildə 50 illiyi, 16 yanvar 2014-cü ildə isə 80 illik yubileyi respublika miqyasında qeyd edilmişdir.

Nizami adına Ədəbiyyat İnstitutu 1982-ci ildə "Xalqlar dostluğu" ordeni ilə təltif olunmuşdur.

Hazırda bütünlükdə Azərbaycan Milli Elmlər Akademiyasında olduğu kimi, Nizami adına Ədəbiyyat İnstitutunda da islahatlar həyata keçirilir. 2013-cü ildən sonra İnstitutda aşağıdakı yeni şöbələr yaradılmışdır:

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, Azərbaycan mühacirət ədəbiyyatı, Ədəbi tənqid, Mətbuat tarixi və publisistika, Azərbaycan-Asiya ədəbi əlaqələri, Azərbaycan-Türkmenistan-Özbəkistan ədəbi əlaqələri, Nizamişunaslıq şöbəsi; Füzulişunaslıq sektorу.

Bundan başqa, yeni açılmış köməkçi şöbələrdən Beynəlxalq Əlaqələr, Nəşriyyat və proqnozlaşdırma, İctimaiyyətə Əlaqələr və Təhsil şöbələri İnsti-tutun çoxcəhətli fealiyyətini əlaqələndirir.

Son illerdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda aşağıdakı xarici elmi müəssisələrlə və universitetlərlə qarşılıqlı əlaqələrə və beynəlxalq əməkdaşlığı dair müqavilələr imzalanmışdır:

1. Almanıyanın Berlin Humboldt Universitetinin (HU Berlin) Azərbaycan tarixi kafedrası - 2 noyabr 2013-cü il
2. Beynəlxalq Türk Akademiyası (Astana) - 6 noyabr 2013-cü il
3. Gürcüstan Respublikasının Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnsti-tutu - 19 dekabr 2013-cü il
4. Türkiyə Cümhuriyyətinin Qafqaz Universitetlər Birliyi - 17 yanvar 2014-cü il
5. Rusyanın Mixail Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Stavropol filialı - 27 may 2014-cü il
6. Sankt-Peterburq "Smolni Universiteti" İnnovasiya Elmi-təhsil Konsorsiumu - 16 oktyabr 2014-cü il
7. Polşa Elmlər Akademiyasının Ədəbi Tədqiqatlar İnsti-tutu - 19 noyabr 2014-cü il
8. Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnsti-tutu - 4 fevral 2015-ci il
9. Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnsti-tutu - 3 iyun 2015-ci il



*AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstytutunun əməkdaşları.
Soldan - oturanlar: Məmməd Cəfər Cəfərov, Orucəli Həsənov, Qulu Xəlilov (öndə). Ayaq üstdə duranlar – 1-ci sıra: Arif Səfiyev, Şamil Salmanov, Şixəli Qurbanov, Həmid Arası, Məmməd Arif, Kamal Talibzadə, Yaqub İsmayılov və Yaşar Qarayev. 2-ci sıra: Həmid Məmmədzadə, Bəkir Nəbiyev, Qasım Qasimzadə, Rəsul Rüstəmov (S.Rüstəmin qardaşı, direktor müavini, dilçi) və Nadir Məmmədov.
Bakı, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi, 1962-ci il*

10. İran İslam Respublikasının Təbriz Universiteti - 14 sentyabr 2016-ci il.

Bundan başqa, institutda Çin mərkəzi (4 fevral 2015-ci il) və Koreya mərkəzi (9 fevral 2015-ci il) yaradılmışdır. Çin mərkəzində Akademiya əməkdaşları üçün Çin dili kursları fəaliyyət göstərir.

Nizami adına Ədəbiyyat İnstитutu ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq Mərkəzi (2 noyabr 2015-ci il) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında imzalanmış (02 may 2016-ci il) Əməkdaşlıq Memorandumları ölkə daxilində qarşılıqlı əməkdaşlığın inkişafına kömək edir.

Institutda yüksək informasiya texnologiyaları ilə təchiz edilmiş Elektron Akt zalı, elektron oxu zalı və elektron ekran fəaliyyət göstərir.

Nizami adına Ədəbiyyat İnstitutunda Nobel mükafatı laureati Volye Şoyinka (28 sentyabr 2016), görkəmli macar türkoloq alimi, akademik Georgi Xazai (17 yanvar 2014), tanınmış ictimai xadim, böyük qazax şairi Oljas Süyemenov (25 aprel 2016) və Türkiyədən adlı-sanlı türkoloq alımlar: Əhməd Bican Ərcilasun, Osman Fikri Sərtkaya, Fikrət Türkmen və Ramazan Qorxmaz (15 noyabr 2016-ci il) ilə keçirilmiş görüşlər yaddaşalan tarixi hadisəye çevrilmişdir.



Naxçıvan Dövlət Universitetində Elm günü mərasimi

10 aprel 1970-ci il

*Soldan: İsa Həbibbəyli, Fuad Əliyev, Mahmud Mahmudov, Əli Əliyev,
Əli Həşimov, Tərlan Mırzəyeva, İzzət Maqsudov, Firidun Köçərli,
Məmməd Cəfər Cəfərov və Akif İmanov*



*Akademik Məmməd Cəfər Cəfərovun 70 illik yubileyinin iştirakçıları
Naxçıvan, iyun, 1979-cu il*



*Cənubi Rusiya Universitetinin 25 illik yubileyində
Rostov, 5 dekabr 2016-ci il*




*Moskva Dövlət Pedaqoji Universitetinin Stavropol filialı ilə müqavilə
imzalanarkən. Bakı, 27 may 2014-cü il*




*Nobel mükafatı lauereati Mixail Şoloxovun ev muzeyində
Rostov vilayəti, Vyoşenskaya qəsəbəsi, sentyabr, 2014-cü il*



Beynəlxalq teatr festivalı. Bakı, 7 noyabr 2016-cı il



Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin tamaşaya qoyulmasının
100 illik yubileyi. 24 iyun 2016-ci il
Söldə xalq artisti Azərpaşa Nemətov



Heydər Əliyev sarayında Bəxtiyar Vahabzadənin 90 illik yubileyi
29 oktyabr 2015-ci il



*Türkmenistan Elmlər Akademiyasının Prezidenti Meret Aşırbayov
Bakıda. 19 may 2016-cı il*



*Çin Xalq Respublikasının İctimai Elmlər Akademiyası ilə əməkdaşlıq.
18 dekabr 2015-ci il*

Son illerdə Nizami adına Ədəbiyyat İstututunda aşağıdakı mövzularda beynəlxalq elmi konfranslar təşkil olunmuşdur:

1. Yaşayan Yunis Əmrə (Türkiyə, Qazaxistan, Özbəkistan Elmlər Akademiyaları) (9 dekabr 2013-cü il);
2. Fizika və lirika: dünya təcrübəsi və Azərbaycan reallıqları (9 noyabr 2014-cü il);
3. Çağımızdan görünən orta əsrlər. AMEA-nın müxbir üzvü Azadə Rüstəmovaya həsr olunmuş beynəlxalq elmi konfrans (15-16 dekabr 2014-cü il);
4. Azərbaycan -Türkiye : 7 ulu ozan (7-8 may 2015-ci il);
5. Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri (1-2 dekabr 2015-ci il);
6. Sədi Şirazi dünyası (1 iyun 2016-ci il);
7. Büyük türkmən şairi Məhdimqulu Fəraqı və Azərbaycan (19 may 2015-ci il);
8. Azərbaycan-Macaristan əlaqələri və türkologianın inkişafında macar alimlərinin rolü. Macaristan Elmlər Akademiyası (21 sentyabr 2015-ci il);
9. Görkəmli rus yazıçısı Mixail Şoloxov və Azərbaycan. Videokonfrans. Rusiya Stavropol Universiteti (12 dekabr 2015-ci il);
10. Məhəmmədhüseyn Şəhriyarın sənət dünyasının üfüqləri. İran, Təbriz Universiteti ilə (14 sentyabr 2016-ci il);
11. Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər və vəzifələr. II Beynəlxalq elmi konfrans (10-11 oktyabr 2016-ci il);
12. Georgi Xazai və Azərbaycan, Macaristan, Georgi Xazai fondu ilə (25 oktyabr 2016-ci il);
13. Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı (16 noyabr 2016-ci il);
14. Multikulturalizm: reallıqlar və meyllər. Beynəlxalq seminar. İştirakçılar: Azərbaycan, Rusiya, Belorusiya, Ukrayna, Estoniya, Özbəkistan, Türkmenistan, Gürcüstan, Qırğızistan, Moldova, Tacikistan (20 dekabr 2016-ci il).

Nizami adına Ədəbiyyat İstututunda ədəbiyyat üzrə ilin yekunlarına həsr edilmiş "Ədəbi proses" yaradıcılıq müşavirələrinin 2013-2015-ci illərə aid materialları kitab halında çap olunmuşdur. Yazıçılar Birliyi iə birlikdə keçirilmiş "Azərbaycan Uşaq ədəbiyyatı: problemlər və vəzifələr" yaradıcılıq müşavirəsində (2015) ədəbiyyatın bu əhəmiyyətli istiqamətinə dair aktual məsələlər müzakirə edilmişdir. Nizami adına Ədəbiyyat İstututunun bibliografik salnaməsi (1933-2012 və 2013-2015-ci illər üzrə) hazırlanıb nəşr edilərək ictimaiyyətə çatdırılmışdır. İstututun əməkdaşları Türkiyə, Rusiya, Amerika Birleşmiş Ştatları, Çin Xalq Respublikası, Almaniya, Fransa, Polşa, Makedoniya, Macaristan, İspaniya, İtaliya, Qazaxstan, Ukrayna, Yunanistan, Əfqanistan, Avstriya, İran İslam Respublikası, Gürcüstan, Türkmenistan, Özbəkistan, Qırğızistan, Tatarstan və başqa ölkələrdə keçirilmiş konfranslarda elmi məruzələrlə çıxış etmişlər. İstututda Azərbaycan Respublikası Elmin İnkışafı Fondunun, Çin Xalq Respublikasının, Türkiyənin, Almanyanın müxtəlif beynəlxalq elmi fondları və təşkilatlarının qrantları ilə aparılan elmi-tədqiqat işləri ədəbiyyatşunaslıq elminin hüdudlarının genişləndirilməsinə və

zənginləşdirilməsinə xidmət edir.

Hazırda Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatşunaslıq elmi aşağıdakı şöbələr və sektorlar üzrə araşdırılıb tədqiq edilir:

1. Azərbaycan şfahi xalq ədəbiyyatı və yazılı abidələr (Fil.e.d. prof. M.Qasımlı).
2. Qədim dövr Azərbaycan ədəbiyyatı (Fil.e.d. prof.İ. Həmidov).
3. Orta əsrlər Azərbaycan ədəbiyyatı (AMEA-nın müxbir üzvi Ə. Səfərli).
4. Nizamışunaslıq şöbəsi (Fil.e.d. prof.N. Arası).
5. Füzulişunaslıq sektoru (Fil.e.d. prof.M. Quliyeva).
6. Yeni dövr Azərbaycan ədəbiyyatı (Fil.e.d. prof. Z.Əsgərli).
7. XX əsr Azərbaycan ədəbiyyatı (Fil.e.d. prof. Ş. Alişanlı).
8. Azərbaycan mühacirət ədəbiyyatı (Fil.f.d. dos. N. Cabbarlı).
9. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı (Fil.e.d. prof. T. Mustafayev).
10. Cənubi Azərbaycan ədəbiyyatı (Fil.e.d. prof. T. Əhmədov).
11. Ədəbiyyat nəzəriyyəsi (Fil.e.d. prof. T. Məmməd).
12. Ədəbi tənqid (Fil.e.d. V. Yusifli).
13. Mətbuat tarixi və publisistika (Fil.e.d. prof. A. Rüstəmli).
14. Dünya ədəbiyyatı və komparativistika (Fil.e.d. prof. G. Abdullabəyova).
15. Azərbaycan-Asiya ədəbi əlaqələri (Fil.e.d. prof. B. Əhmədov).
16. Türk xalqları ədəbiyyatı (Fil.e.d. prof. M.Əliyev).
17. Azərbaycan-Türkmenistan-Özbəkistan ədəbi əlaqələri (Fil.e.d. prof. A.Binnətova).

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun yaradıcı kollektivi müstəqillik dövrünün işığında elmi-ədəbi və ictimai fikrin inkişafı yollarında axtarışlarını uğurla davam etdirir.



Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə müqavilə imzalanarkən. Bakı, 19 dekabr 2013-cü il
Soldan: M. Qasımlı, T.Kərimli, İ.Həbibbəyli, Q.Lomidze, İ. Modebadze.